



**MİRLAN ALTIMİŞOĞLU**  
(МИРЛАН АЛТЫМЫШ УУЛУ) –

*1992-ci ildə Narın bölgəsinin Koçkor elində  
yerləşən Çolpon kəndində doğulub.*

*2016-ci ildə Qırğız Milli Universitetinin  
Filologiya fakultəsini bitirib.*

*Uluslararası “Nur borbor” Yaradıcı Gənclər  
Akademiyasının üzvüdür.*

*“Sevgiologiya” (“Süyologiya”) adlı şeirlər kitabı  
gün üzü görüb.*

## HİSSLƏR

Uşaqlığım maraqlıydı,  
Ötüb keçən şən qızları gördüm;  
Tələbə vaxtlarımda –  
Sənə aşiq olunca, həyat yeni rəng aldı,  
sevgin ilə dəyişdim.

Sənin ilə ürəyim həyəcandan əsirdi,  
bilirsən, var gücümüzə, hey sənə can atardım.  
Görüşümüzdən öncə, nə gizlədim, dışımı,  
sən bəyənəsən deyə, düz üç dəfə yuyardım.

Hisslərimi saxlaya bilmərəm, qəlbə sığmaz!  
Allahım, o zamanlar necə də ağılsızdım.  
Bəlkə də bəyənərsən, xoşuna gələr deyə,  
Üzərimə anamın ətrini çiləyərdim...

Çaylar kimi nazılır, incəlir hissiyatım,  
dönüb, xatırlayanda görüşdüyümüz günü;  
On gündə bircə dəfə su tanıyan saçlarım,  
elə görüş gündə yuyunardı, doğrusu...

“Gəl, görüşək” yazdığını məktub cavablananda,  
Sanki içim şənnənir, hayıl-mayıł olurdum.  
Qardaşımın tərliyi böyükdü ayağıma,  
Bəzən başım qarışır, atıl-batıl olurdum...

Məktəbdən dönüş vaxtı, mən səni gözləyərək,  
durardım böyük yolda... böyükdü həyəcan da...  
Günəşi qucmaq qədər güc duyardım özümdə,  
Kitab dolu çantamı ciynimə aşıranda...

## *ŞAİRİ TANIMAQ...*

Kimə bənzər şairlər,  
Dünyaları nə rəngdir?  
Sevgilisi kimi də  
Şeirləri əzizdir.

Sırdaşı dağ-daş, küçə,  
Həsrətlərə öyrəşər;  
Qarışqanın qulağı  
Gülüşünü eşidər...

Qızlarının saçıtək,  
Misraları da hörər.  
Gözləriylə görməzlər,  
Könülləriylə görər...

Qulaqları  
maşallah,  
Göyləri də soraqlar.  
Çeyirtkənin ürəyi  
Necə vurur? - duyarlar...

Dünyaya gətirsə də  
öz doğmaca anası,  
Bir qarında yatmıştək,  
torpaqla da var bağlı.

Döşəyidir yaşıl yer,  
göyün üzü də yorğan;

Şairlərin könlünə  
sığar, dünya da sığar...

Gecələrdir sirdası –  
ovqatını soruşar...  
Darağıdır sərin meh –  
saçlarını oxşayar...

Başqaları baxsınlar,  
evində var güzgüsü;  
Şairlərin özünə,  
ayna olar göl üzü...

Dünya malı demədən,  
uzaq durar hər şeydən;  
Düymə qədər doğruycün,  
keçər, dağdan da keçər...

Bir görərsiz qələmdən,  
şəir damlar – bal dadlı.  
Baş qosşa, bir qələmlə  
mum eyləyər dağ-daşı.

Xarakteri bəzən sərt,  
bəzən də çox yumşalar.  
Sevgisi var qəlbində –  
dörd mövsümdə gül açar...

Yüzillərcə yaşayan  
dağlar  
dostdu şairlə...  
Saf eşq, həsrət, məhəbbət,  
bir doğulub şairlə...

Ömür Yolu bəs necə  
çoxalır və azalır?.. –  
Güçü yetməz ölümün, –  
yaşayacaq yazdığı..!

Şair kimdir? – bir düşün, –  
Bu dünyası hədiyyə...  
Bir dadımlıq sevgiyçün  
verir canı əcələ...

Fəlakətlər ötüssün,  
Şair gəlir dünyaya...

Hey yükleyər ağlıma,  
peşmanlıq var nə qədər...  
Başqasını axtarma,  
ağillı ol, zalim qız,  
Nə taparsan, söylə, nə,  
sevməməklə şairi?..

### **DƏLİ OLURAM...**

Sənin ən biganə vaxtlarında mən,  
sevgi etirafı edirdim tez-tez.  
Cibdanı çevirib, o üz-bu üzə,  
tezcə restorana yollanardıq, hey.

Kölgəntək izləyib, yerlə sürünb,  
Bayramlarda dəstə gullər verirdim.  
Teatr, konsert, kino... – şəndi günümüz,  
Arxandan qaçaraq, axır evləndim.

Evləndik, əvvəlki adam olsam da,  
bir dəfə yeməyə çıxmadiq belə...  
Dəli kimiyəm ah, hələ üstəlik,  
bircə gül almırıam bayramda belə...

Hədiyyələr versəm, bu gün durmadan,  
dadı-tamı gedər, israf sayılar.  
Sənə indilərdə hədiyyə alsam,  
bəlkə də, bir başqa anlam tapılar...

Maaşı özümə xərcləmərəm heç,  
Sənə köynək alım deyə çıxaram.  
Tale dəyişdirən qərarlarımla  
Evin kirəsini ödəyib, qallam...

Diqqət! Əksikləri dolsun, istərəm,  
Maaşı calaram maaşa, çatmaz...  
Canıma qor dolur, gül alammırıam,  
Un, çörək, şəkərsə... almasam, olmaz...

Bir bəhanə edib ata-anamdan  
Pul alıb qaçıram bazara sarı;  
Sənə ətir almaq istərdim ancaq  
Evə güzgü, sabun alıram, yarım...

Sənə almasam da hər dəm hədiyyə,  
Dəli olmuşamsa, vardır bir səbəb!

(Çevirən: Ümid NƏCCARI)